



# Enerji siyasetimiz iqtisadi və siyasi uğurumuzun aparıcı qüvvəsidir

## Prezident İlham Əliyev 30-cu "Caspian Oil and Gas", 13-cü "Caspian Power" və 30-cu "Baku Energy Forum"un rəsmi açılış mərasimində çıxış edib



İyunun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubile Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil and Gas", 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi "Caspian Power" və 30-cu Yubiley "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edib. Tədbirdə çıxış edən dövlətimizin başçıları təşkilatçılar Azərbaycan enerji gündeliniyin davamlı olaraq dos-təklidlerinə görə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, ilk neft-qaz sərgisi ölkəmizdə 1994-cü ildə təşkil edilmişdir. "Həmin sərgiden dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri kon-sorsiumu ilə sonraları bütün geosiyasi və geo-iqtisadi vəziyyəti dəyişdirən sazişi imza-ladı. Bunlar Prezident Heydər Əliyevin baxı-sı sayesinde mümkün oldu. O, aydın şəkildə anlayırkı ki, xüsusilə de enerji sahəsində ge-niş beynəlxalq əməkdaşlıq olmanın - nəzərəalsaq ki, o zaman bizim iqtisadiyyatımızın ən cəlbəcili sahəsi mənşə enerji idi". - Azərbay-canın çatınlıkların öhdəsindən gələ bilme-yək. ve heqiqi müstəqil dövlət ol bilme-yək".

### Azərbaycan sabit iqtisadi sistemə və inkişaf etməkədən əməkdaşlığı

Dövlət başçısı bildirib ki, neft müqaviləsi imzalanın zaman Azərbaycan münyeyin ob-yektiyiv səbəbdən xarici investorlər üçün riskli əlkə hesab edildi. "Ölkədə votandas qarşı-durmazı yeni başa çatmışdır, iqtisadiyyat iflic vəziyyətində idid, inftyasiya 1000 faizlə ölü-türdü və yoxsulluq höküm süründü. Bununla yanaşı, orzulimiz Ermenistan tərofindən işğalı nəticəsində 100 minlərlə azərbaycanlı etnik təmizləməye məruz qalmışdır. Təsəvvü edirsiniz ki, göləcəkənə bağlı nə dərəcədə qaranlıq mənzərə yaranmışdır! Bu gün isə onu görürük ki, bizim enerji siyasetimiz iqt-i-sadi və siyasi uğurumuzun aparıcı qüvvəsidir. Bu gün Azərbaycan sabit iqtisadi sisteme və inkişaf etməkədən əməkdaşlığıyyata malik əlkədir. Neft və qazın bizim ÜDM-də payı təqribən 30 faizdən artıqdır. Azərbaycan ge-nişmiyyəsi islahatlar hayata keçirir. Bizim

iqtisadiyyatımız özünü təmin edir. Bizim xərici borcumuzun seviyyəsi ÜDM-in 7 faizindən azdır və maliyyə etihadımızın borcunu 14 deşə ütəyir. Birçən servetlərin düzgün bölüşdürülməsi nəticəsində yoxsulluq azaldılmasına müvəffəq oldub və bu gün yoxsulluq seviyyəsi 5 faizə barəbərdir. Biz əməkdaşlıq və təhsilə ciddi maliyyə və-saitləri yaradı. Savadlılıq seviyyəsi 100 faizə barəbərdir. Azərbaycan regionda yeni mü-hit formalasdırıd".

**Digər əlkələrin enerji təhlükəsizliyinə sormaya yarımına geosiyası əhəmiyyətimizi artırır**

Prezident İlham Əliyev vurğulayıb ki, aqıq dənəsi çıxış olmayan əlkə olduğunu müsbət baxımayaraq, bəzə Avrasiyanın vacib noqluyat qoşqalarının birincənən çevrilmiş. "Çünki bəzə infrastruktur layihələrinə çox böyük sormaya yaradı. Bununla yanaşı, bizim enerji layihələrimiz sayesində Avrasiyanın enerji xəritəsi yeniden tortib edilib. Biz tərofdaşlarımızla birləşik Xəzər denizini Qara deniz və Aralıq denizi ilə birləşdirən strateji boru kəmərləri-ni inşa etmişik. Əlbəttə, bunular təci Azərbaycanın deniz yataqlarından İtalyanın sahili-nə qədər uzanan 3600 kilometrik Cənub Qaz Dəhlizidir. Əlbəttə, bəzə çox digər əlkələrin enerji təhlükəsizliyinə sormaya yarımına Azərbaycanın geosiyası əhəmiyyətinən artırır. Biz anlayırıq ki, bundan sonra da enerji, neft və qaz bir əlkənin enerji təhlükəsizliyinə tomin edilməsindən əhəmiyyəti rol oynayacaqdır.

Önənləki "Bakı Enerji Həftəsi"ndəki çıxi-sam zamanı mən iştirakçılar məlumat verdim ki, o zaman bəzəkən əlkə többi qaz ixrac edirdik. Bu gün isə deyə bilərem ki, həmin əlkələrin sayı 12-yə çatıbdir və bu, həle də son deyil. Buz ixrac coğrafiyasının genişləndirilməsi üçün bəzə əlkələrə danişşalar və sormaya qoyuluşu mərhələsindən yik. Boru kəməri ilə müəyyən coğrafiyanın qazla tomin edilmişsi baxımdan Azərbay-canın bu gün global seviyyədə aparıcı dövlətə çevrilmişdir. Bütün bunlar müsbət dinamika-dır və biz enerji sahəmizin inkişafını təkcə Azərbaycanın potensialına deyil, həmçinin qonşuluğumuza təhfə verdiyini götürür.

Bələliklə, enerji resursları düzgün idarə edilirsə, investorlar, tranzit əlkələr və istehsalçılar arasında əməkdaşlıq möhəbbətini bəsiyəyodur, o zaman uğur əldə edilir. Hər kəs üçün uğurlu vəziyyət yaranır və biz hər zaman istehsalçılar, tranzit əlkələr və istehsalçılar arasında maraqların balansında diqqət yetirmişdir. Cənubi zənnimə, bu amil göləcək enerji əməkdaşlığı baxımdan olduqca vacibidir".

### Azərbaycanın "yaşıl enerji" gündəliyi olduqca iddiadır

Azərbaycan Prezidenti bildirib ki, bizim többi qaz ixracımız öten il 25 milyard kub-metrə çatmışdır. Buz hasilatı artırmaq niyyətindəyik, cənubi artıq müqavilələr imzalanıb və proses getməkdədir. İşlər planlarına uyğun getse, biz 2030-cu ildək qaz ixracımı 8 milyard kubmetrə qədər artıracaq və o, xarici bazarlara təklif ediləcəkdir. Buna-nla yanaşı, imzalanmış müqavilələrə və sormaya yarımına əsasən, biz 2030-cu ildək 6,5 gigaqat həcmində istehsal ediləcək bərpələnən enerji gücünə malik olacaq. Bu da bizim ümumi enerji istehsalımızın 35 faizindən çoxunu taşkil edəcək. Yeni Azərbaycanın "yaşıl enerji" gündəliyi olduqca iddiadır.

Bütün bu "yaşıl enerji" potensialımızı sayesində biz, əlbəttə ki, Azərbaycanın elek-trik enerjisine artan tələbatını tömən edəcəyik, əsasən bərpələnən enerji hesabına tömən edəcəyik. Bunun nəticəsində bir neçə milyard kubmetr qaza qənaət ediləcəkdir və bu həcm ixrac oluna biləcək".

### Qaza ettiyaci olan əlkələrin tolabatı ödəniləcək

Azərbaycan COP29-la bağlı gündəliyinin çox pragmatik olduğunu diqqət qatdırın dövlət başçıları vurğulayıb ki, bəzə populizm, yalançı narrativlərdən uzaq idik. Həmin gündəlik əlkələrin qazıntı yanacağına olan tələbatının pragmatik hesablamalarına əsaslanır. "Bezə əlkələrdən bu gün qazıntı yanacagi növbəli ilə "yaşıl enerji" arasında olan bala-nın nəzərə alınır. Nəticəde genismiyəsi enerji kosılması, enerji sisteminiñ çökəmisi-

baş verir. Həmçinin burada dəha mürəkkəb ssenariyilər de baş verə bilər. Yəni bəzi müsəyyən addim-ləri şorłondırıb meyillərə rəğmən həmin balansın orunması düz-gün siyasetidir. Azərbaycana gəldikdə, biz təbii

## "Schlumberger Overseas S.A" Azərbaycanla əməkdaşlığı davam etdirəcək

Azərbaycan Prezidenti iyunun 2-də ABŞ-in "Schlumberger Overseas S.A" (SLB) şirkətinin baş icraçı direktoru Olivye Le Pesi qəbul edib. Söhbət zamanı "Bakı Enerji Həftəsi" çərçivəsində keçirilən Yubile Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisinin əhəmiyyətinə toxunularaq, bu tədbirlər zamanı qlobal enerji məsələləri ilə bağlı müzakirələrin aparıldığı vurgulanıb. "Schlumberger Overseas S.A" şirkətinin Azərbaycanda uğurla heyata keçirdiyi layihələrə da yatırımlı. 2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yaqatdan və eləvə yeni yataqlardan hasil ediləcəkdir. Yəni bu gün buraya sormaya qomyus investorlar hasilatın həcmini artıracaqlar. Həmçinin imzalanmış yeni sazişlər və nəzərdə tutulan müqavilələr həmin potensialı tömən edəcəkdir. Öten il "Bakı Enerji Həftəsi" çərçivəsində toplam 1000 meqavat yaşıl enerji həcmində müqavilələr imzalandı. Bu tədbir çərçivəsində da bir neçə yüz meqavat həcmində yeni sazişlər imzalanacaqdır. Yəni biz bu yoll ilə irəliyəyik.

### Biz köməyə ettiyaci olan əlkələrə dəstək verməyə davam edəcəyik

COP29-un "Bakı sıçrışı" adlandırmılmasının bir çox hədəflərə nail olmamızı bağlı olduğunu diqqət qatdırın. Azərbaycan Prezidenti qeyd edib ki, burada mühüm nailiyyət kimi, "İki və Zərər Fonda"nu və inkişafda olan əlkələr üçün nəzərdə tutulmuş yardımın 100 milyard dollardan 300 milyard dollarla qədər artırılmasıdır. "Bununla yanaşı, 10 il davam edən müzakirələrə sonra karbon bazarı da işlək vəziyyətə getirildi. Enerji bazarında məsuliyyəti aktor, hər zaman real hədəfləri qarsılıqlı qoyma və müxtəlif oyunçuların bir araya getirə bilən ev sahibi olan Azərbaycanın mirası möhz bundan ibarətdir. COP29-la bağlı dəha bir hədəfimiz Global Cənub və Global Şimal arasında köprünlərin qurulması idi və bi bunla nəil olə bildik. Hədəfətə mühüttü en çox şirkətlərinə əlkələr, - inkişaf etmiş əlkələr, - və bundan əziziyət çəkən, hətta bozılardan mövcudluğuna təhlükə olan inkişafda olan əlkələr arasında eti-madın artırılması idi. Inkişaf etmekdə olan kiçik ada dövlətlərinə yardım paketi COP29-da elan edildi və biz köməyimizə ehtiyatlı olan əlkələrə dəstək verməyə davam edəcəyik".

Sonra Prezident İlham Əliyev qeyd ilə tanış olub. Dövlətimizin başçısı SOCAR-in və sərgidə təmsil olunan xarici əlkələrin enerji şirkətlərinin stendləri ilə tanış olub.



## Prezident milli bayram münasibətilə italyalı həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev İtalyanın milli bayramı münasibətilə həmkarı Sercio Mattarella'yə təbrik məktubu göndərib. Dövlətünzin başçısı 2 iyun - Respublika Günü münasibətilə Prezident Sercio Mattarella və onun simasında dost İtalya xalqı öz adından və Azərbaycan xalqı adından ürəkden təbrik edib, on xəş arzularını qatdırıb. Məktubda, həmçinin deyilir: "Dostluq, qarsılıqlı hörmət və etimad üzrəndən qurulmuş Azərbaycan-İtalya dövlətlərərə münasibətlərinin hazırda dinamik və hər-tərəfli inkişaf etməsi bizi sevindir. Bu gün əlkələrimiz iqtisadiyyat, ticarət, energetika, sormaya, müdafiə, həmanitar, o cümlədən elm, təhsil və digər sahələrdə səmərəli qarsılıqlı fəaliyyət göstərir, əməkdaşlığımız ilə yeni məzmunlu zənginləşir. Azərbaycan etibarlı strateji tərəfdəsi olan İtalya ilə münasibətlərin bütün sahələrdə inkişafına xüsusi əhəmiyyət verir. Siyasi əlaqələrimiz intensivliyi, ali saviyədə qarsılıqlı anlaşmanın və fəal dialoqun mövcudluğunu bunun üçün yaxşı zəmin yaratdır. Əri ixticat tərəfdən İtalyanı təmsil edən şirkətlər Azərbaycanda uzun illərdən bəri uğurla fəaliyyət göstərir və ikitoşlı münasibətlərinin dorlinşəməsində xüsuslu rol oynayır. İsgaldən azad olunmuş ərazilərin bərpası və yenidən qurulması işlərində ölkənənəşin şirkətlərinin yer alması tərəfdənşimiz yüksək seviyyəndən xəbər verir".

Enerji sektorunda əməkdaşlıq Azərbaycan-İtalya münasibətlərinin aparıcı istiqamətlərindən biridir. Bu sahədə geniş gündeliyə malik səmərəli əlaqələrimiz, Cənub Dohlizi çərçivəsində birgə fəaliyyətəmiz Avropa enerji təhlükəsizliyinin təmənatına böyük töhfə verir. Humanitar əlaqələrimiz de yüksək xətə üzrə inkişafı memnunluq doğurur. İtalyanın beş aparıci universiteti ilə birgə layihə çərçivəsində yaradılan İtalya-Azərbaycan Universiteti əməkdaşlığı münasibətlərinin gözəl nümunədir.

Mon əlkələrimiz arasında artan siyasi dialoqu yüksək qiymətləndirilir. Bu gün biz qarsılıqlı fəaliyyətəmiz böyük potensialından yararlanaraq Azərbaycan-İtalya əlaqələrinin da-ha da dərinləşdirmək əzmindəyik. Əminəm ki əlkələrimiz arasında dəstlüğün və xoşluluğlu strateji tərəfdənşimiz möhkəmləndirilməsi, əməkdaşlığımızın hərəkəfləri genişləndirilməsi yolunda birgə söylemizini bundan sonra da ugurla davam etdirəcəyik".

## Azərbaycan və Türkiyənin liderliyi ilə qlobal layihələr həyata keçirilir



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də Türkiye Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarı qəbul edib. Dövlətimizin başçısı Türkiye Prezidenti Rəcəb Tayyib Ərdənəgə "Bakı Enerji Həftəsi" ilə bağlı gəndərdəydi məskubla görə təşəkkürən bildirib.

Qobul görə Prezident İlham Əliyevə minnətdarlıq ifadə edən Alparslan Bayraktar bir

neçə gün əvvəl Ləçəndə keçirilmiş tədbirlərdə istər-kim məmənluqla xatırladaraq həmin tədbirlərinin yüksək seviyyədən təşkil olunmuş. "Azəri-Cıraq-Güneşli" la-

Görüşə "Bakı Enerji Həftəsi" çərçivəsində keçirilən 30-cu Yubile Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisinin bu sahəde beynəlxalq əməkdaşlığın qurulması, əlaqələrin genişləndirilməsi və yeni yanşamların tətbiqi baxımdan rol vurğulanıb. Azərbaycan və Türkiye Prezidentlərinin rəhberliyi ilə əlkələrimiz bir çox global layihələr həyata keçir-diklər, həmçinin Türkiye Petrolları (TPAO), BOTAS-ıla SOCAR arasında uğurlu əməkdaşlığın qurulması memnunluqla qeyd edilib.

rib, onun da salamlarını şirkətin rehberinə çatdırmağı xahiş edib. Görləşə "ExxonMobil" şirkətinin Azərbaycanda uzunmüddətli fəaliyyəti, o cümləden "Azəri-Cıraq-Güneşli" la-yihəsin-de soh-mardar qışmın-də istər-kim qeyd olunub. Əlkəməzin neft-qaz potensialı-nın real-laşdırılmasının isti-qamot-tında SOCAR

## Dövlətimizin başçısı Pakistanın energetika nazirini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də Pakistan İsləm Respublikasının energetika naziri Sədrər Avais Əhməd Xan Leqarını qəbul edib. Söhbət zamanı bir neçə gün əvvəl Ləçəndə Azərbaycan, Türkiye Prezidentlərinin və Pakistanın Baş nazirinin üstərəfli görüşü xatırlanıb, bu tədbirin əlkələrimiz arasında enerji, həmçinin bərpələnən enerji sahəsində qarsılıqlı əməkdaşlığın perspektivləri ilə bağlı məsələlərə dair müzakirə olunub.

# Həm döyüş meydanında, həm siyasi müstəvidə, həm də idman arenalarında qələbə qazanan ölkəyik

Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib



İyunun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib. Görüşdə çıxış edən dövlətimizin başçısı bildirib ki, Azərbaycan milli komandası bütün oylarda peşəkarlıq, qəlebə əzmi göstərərək dünya çempion titulunu qazanmışdır. "Bu münasibətə sizi ürkəndən təbrik edirəm. İlk növbədə, komandanın oyuncularını, məşqçilərini, mütəxəssislərini, Minifutbol Federasiyasını və bu qələbədə istirak etmiş bütün insanları təbrik edirəm. Siz Azərbaycan xalqına yeni qələbə sevinci bəxş etmişsiniz! Dünya çempion olmaq böyük şərəfdir və böyük məharət tələb edir, xüsusilə komanda idman növündə. Bu, artıq gözəl tarixdir. Bu tarixi yazaq da sizsiz və şadəm ki, Azərbaycan minifutbol üzrə belə güclü oyuncuları var".

Dövlət başçısı oyunların son dördünü izlədiyi vurgulayaraq ədaləti mübarizədə qəlebə qazanıldığını diqqətən çatdırıb: "Siz bu qələbəyə layiqsiniz. Futbol meydançasında bütün rəqibləri üstəleməsiniz və eyni zamanda, gözəl komanda rəhu nümayiş etdirməsiniz. Görürom ki, oyuncular bir-birinə çox bağlıdır, bir ailə kimidir. Əlbəttə ki, komandada hökm sürən bu gözəl ab-hava, bu iğlim qələbənizi şərtləndirən amillərdən biridir, eyni zamanda, bütün tamaşaçılar da bunu əyani şəkildə görüb. Oyunu həm gənəstikləri arasında izleyənlər, həm də televiziya vəsaitlərlə izleyənlər sizin qələbənizə ürkəndən sevinmişlər. Yenə deyirəm, siz bu qələbəyə layiqsiniz və bütövlükdə qəlebələr Azərbaycana yaraşır. Həm döyüş meydanında, həm siyasi müstəvidə, həm də idman arenalarında biz qələbə q-

zanan ölkəyik. Məhz bizim istedadlı və peşəkar gəncərimiz bu qəlebə sevincini bizə götürürler. Men sizi ürkəndən təbrik edirəm. Arzu edirəm ki, bu qələbələrin davamı olsun. Əlbəttə ki, bu titulu gورumاقا. Məbarizo çok gərgin gedirdi və többi ki, dünya çempionatında təmsil olunan komandaların en güclü komandalarıdır. Ancaq hesab edirəm ki, göləcək dəlaliyimiz sevindirmək və Azərbaycanın idman şəhərini daim yüksəklərde saxlamaq üçün sizin böyüyük imkanlarınız var. Bir daha sizi təbrik edirəm və bu qəlebə sevincini xalqımızda bəxş etdiyiniz üçün Azərbaycan xalqımıza böyük şərəfdir. Qeyd edib ki, bu gün bizim üçün həm şə-

Azərbaycan Minifutbol Federasiyasının prezidentini Orxan Məmmədov bütün federasiya və futbolçular, məşqçi heyəti Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib. Qeyd edib ki, bu gün bizim üçün həm şə-

rəflə, həm də uğurlu bir gündür. "Biz doğma divarlar arasında dünya çempionu olmuşuq. Bu, her bir futbolçu üçün çox önemli bir haldır. Sizə idmana, gəncliklə, ümumiyyətlə bütün futbolsevərlərə, minifutbolsevərlərə verdirdiyin dəstək bizim uğurumuzun əsas sütunu idi. Bunu her bir futbolçul bilsər və Sizə də təşəkkürümüz bilidir".

Həmçinin Sizin sahibkarlara göstərdiyiniz dəstək göz önündədir. Onlar futbolun bu növünə yatırımlar edirlər. Biziñçim çox güclü çempionatımız var. Sponsorlar oraya dəstək göstərir. Əlbəttə ki, biz bu çempionatda on güclüləri yığaraq bu gün milli komanda yaratmışıq. Onlar həm Avropa çempionu, həm də dünya çempionu oldular. Son dəfə Siz bizi qəbul edərən Sizə söz verdik ki, çalışacaq yeni titullar, yeni uğurlar qazanacaq. Biziñçim çox şərəfdir ki, bu dünya kubokunu Sizin önnüüzə götürür".

Dünya Minifutbol Federasiyasının prezidenti Filip Judo bildirib ki, Azərbaycanın belə möhtəşəm təmsil edən bütün baxışlarla birləşdə burada olmaq mənim üçün həqiqiyyətən şərəfdir. "Sizin qarşısında onları bu böyük uğur münasibətə bir dəfə təbrik etmek və bəturniri Azərbaycana götərdiyinizə görə Sizə minnətdərliklə bildirik istərdim. Bu, zəhmimə, menim Bakıya 8-ci soñorimdir. İlk dəfə 2017-ci ildə burada olmuşam, Azərbaycan Minifutbol Federasiyasından olan bu insanlarla görüşmüşəm. Deməliyim ki, onlar həqiqiyyətə böyük işi görüb. Onlar Avropa çempionluğunu, dünya çempionluğunu qazandılar. Ümidvaram ki, bu uğur sayəsində Azərbaycanda yeni nəsil minifutbolçular meydana çıxacaq. Çünkü şübhəsiz ki, bu nailiyyətiniz Azərbaycanda minifutbolun inkişafına, xalqa və bü-

## Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol yiğməsini təbrik edib



Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında Azərbaycan minifutbol yiğməsinin qələbəsi münasibəti paylaşım edib.

"Azərbaycan minifutbol yiğməsi dünya çempionatının qalibi! Komandamız parlaq qələbəyə görə təşəkkür edirəm! Sizinlə faxr edirik! Milli yiğməmiz bütün üzvlərinə möhkəm cansağılığı, güc, enerji və yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!".

tün comiyətə müsbət töhfə verir. Ümidvaram ki, Dünya Minifutbol Federasiyası və yerli hökumətlə birləşdə, uğurla bir layihə olacaq. Çünkü, şübhəsiz ki, bu insanlar 2022-ci ildə Avropa çempionluğu, 2025-ci ildə dünya çempionluğunu qazanmaqla buna həqiqiyyətən layiqdir. Onların burada cənab Prezidentin qarşısında olmaqları ilə faxr edirəm".

Prezident İlham Əliyev yekunda idmançıları bir dəha təbrik edərək bildirib ki, bu qələbə minifutbolun inkişafına növbəti təkan verəcək. "Artıq Azərbaycan milli komandası bütün mümkün olan titulları qazanmış - Avropa çempionu, dünya çempionu. Əlbəttə ki, yaşlı, yeniyetmələr, bax, bu qəlebəyə sevinənlər - bizim gəncəmiz hesab edirəm ki, minifutbolda daha böyük maraq göstərəcək və bu idman növünün inkişafı Azərbaycanda sürətlə gedəcək. Milli komandamızın bütün üzvləri Azərbaycanda yetişdirilmiş göncəldir. Bunun da xüsusi önemi var. Yığma komandamızın müxtəlif inkişaf mərhələləri var idı və bu gün biz qələbə mərhələsində görürük. Əbəbi ki, xarici mütxəssislərin, bəzən oyuncuların da müəyyən payı olur. Amma bu gün Azərbaycan milli komandası sirf Azərbaycanda doğulmuş, boy-aşaça katmış gənclərdən ibarətdir və bu da xüsusi qürur hissi oyadır. Men eminim ki, bundan sonra da siz bizi sevindirəcəksiniz. Gələcəkdə çoxlu yarışlar var. Bildiğiniz kimi, indi Azərbaycanın bölgələrində idman qurğuları inşa edilir, inşaat geniş vüsət alıb və minifutbol meydançalarının da yaradılmasına böyük fayda olacaq, həm Bakıda, həm də bölgələrdə. Əminim ki, federasiya dövlət qurumları ilə, sponsorlarla birləşdə bəsahədə növbəti uğurlu addımlar atacaqdır".

Sonda Azərbaycan Minifutbol Federasiyasının prezidentini Orxan Məmmədov dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim edib.

# Azərbaycan yeni çağırışlara hazır olmalıdır!

Dünyaya nümunəvi inkişaf modeli təqdim edən Azərbaycan özü-nün yaxın və uzaq hədəflərini konseptual əsaslarla müəyyənləşdirir. Bu zaman bir sıra fundamental

amillər, o cümlədən ölkənin potensialı, mövcud reallliqləri, yeni qlobal çağırışlar nezərə alınır və uğurlu koordinasiya təmin edilir. Bunun növbəti təsdiqi olaraq elə bu gün-

lərdə Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın hazırlanması haqqında müvafiq Sərəncam

imzalayıb. Sənədə əsasən, 2027-2030-cu illərdə hazırlanması planlaşdırılan dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının, konsepsiyanın və bu kimi

digər sənədlərin "Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda əhatə olunması nəzərdə tutulur.



## Ölkənin siyasetində ardıcılıq prinsipinə sadıq qalınması

Hər dövrün özünəməxsus inkişaf xüsusiyyətləri var. 2020-ci ildə böyük Qələbəmizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra ölkəmiz inkişafın keyfiyyətə yeni bir mərhələsinə keçid etdi. Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişaf" da Milli Prioritetlər"ə uyğun olaraq hazırlanmış "Azərbaycan Respublikasının 2022-2026-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası" sonədi də yeni strateji mərhələsinin çağırışları nəzərə alımb. Sənəddə bildirilir ki, 2030-cu ilədək olan dövrü əhatə edən inidki strateji mərhələdə respublikamız qüdrətli dövlət və yüksək rəfah co-miyəti quruculuğunu hədəfleyib.

Sözügedən Stratejiya sosial-iqtisadi inkişaf üzrə müəyyən edilmiş beş Milli Prioritet əsasında həyata keçirilir. Həmin prioritetlər aşağıdakılardır:

- Dayanıqlı artan rəqəbatqabiliyyəti inkişaf-
- Dinamik, inklüтив və sosial ədalətə əsaslanan

comiyət; 3. Rəqəbatlı insan kapitalı və müasir innovasiyalar məkanı;

4. İşgaldən azad olunmuş orazılırlar böyük qayğıdır;

5. Təmiz təraf mühit və "yaşıl artım" ölkəsi.

Ötən dövrə qeyd olunan hər bir prioritet üzrə yüksək göstəricilər olən olub, ki, bu da ölkənin siyasetinin ardıcılıqlı principi əsasında qurulmuşun bilavasitə neticəsidir. Strategiya hazırlanarkən əvvəlki 10 ilin inkişaf göstəriciləri nezərə alınıb. Məlumdur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasetinə əsasında Azərbaycan dünya miqyasında sabit və dayanıqlı iqtisadiyyat quruculuğuna nail olan ölkəyə çevrilir. Son on illiklərdə bütün dünya miqyasında öz iqtisadiyyatlarını Azərbaycan kimi ardıcılı şəkildən genişləndirən ölkələrin sayı çox azdır. Ölkədə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında iqtisadi inkişaf üçün bütün sərtlər təmin edilib.

Güclü iqtisadi inkişaf paralel şəkildə ölkənin siyasi müsteqillişini şərtləndirir. Bu gün Azərbaycan yüksək beynəlxalq nüfuzu malik, mühüm geosiyasi və geo-iqtisadi mövqə tutan, global enerji təhlükəsiyyətinin təminatında strateji rol oynayan dövlətə çevrilir. Respublikamızın təsəbbüsü, moderatorluğu və maliyə dəstəyi ilə qlobal əhəmiyyətli layihələrin icrası uğurla təmin edilir. Sənəddə də qeyd olunduğu kimi, artan iqtisadi güc və beynəlxalq nüfuz Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarının mənzərəsini dəyişdirməye qadir olan iri layihələrin təsəbbüskarı kimi çıxış etmək imkanı yaradıb. Bu layihələrin uğurla hayata keçirilməsi ölkəmizin regionda proseslərin inkişaf vektorunu müəyyən edən və dünyaya iqtisadiyyatında söz sahibi olan "global oyunçu" statusunu təmin edib.

## Yeni strategiya hansı bazaya istinad olunmaqla hazırlanacaq?

Hazırda 2022-2026-ci illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyası uğurla icra olunur və bunun da noticisinde ölkənin sosial, iqtisadi və institusiional inkişafının ən müəüm zəmən yaranıb. Əsas sularlardan biri isə yeni strategiyanın hansı baza üzərində hazırlanacağı ilə bağlıdır. Ayrı-ayrı illər üzrə oldə olunan noticeler ovvəlki strategiyada ifadə olunan proqnozlardan tam şəkildə doğruduluğunu eyani şəkilədə təsdiqləyir. Respublikamızda artıq onənə halını alıb - her il iqtisadiyyatda hədəf 2024-cü ildə Azərbaycanda ümumi daxili məhsul real ifadədə 4,1 faiz artaraq, 121,3 milyard manat proqnoza qarşı 126,3 milyard manat təşkil edib. Ətən ildə adəmباşına düşən ÜDM 3,6 faiz artaraq 12,4 mln manat olub. Qeyri-neft-qaz sektorunda 6,2 faizlik real artım qeydə alınıb. Fiskal və monetar siyasetlərin six əlaqələndirilməsi milli valyutanın mübadilə məzənnəsinin sabitliyini təmin edib. Ölkə əhalisinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 6,4 faiz artaraq 83,1 milyard manat təşkil edib, hor nəfərə düşən gəlir orta hesabla 8144,1 manata çatıb. Cari ilin əvvəlinə ölkənin valyuta ehtiyatları 71 milyard ABŞ dolları təşkil edib.



Ötən il çoxsaylı infrastruktur layihələri, ölkənin sosial-iqtisadi inkişaf strategiyasından irəli gələn təsdiqlər yüksək seviyədə icra olunub, həbələ sosial işlahatlar davam etdirilib, bununla yanaşı fiskal çərçivədən qorunub.

Dövlət başçısının imzaladığı Sərəncamda oldə olunan uğurlar yüksək deyərləndirilib. Sənəddə oxuyur: "Həmin Strategiyanın ardıcılı və sistemli icrası sayəsində iqtisadiyyatın xarici təsirlərə qarşı dayanıqlılığı dəha məhəmələnmis, saxlanılması derinleşmiş, iqtisadi artım davamlı və inklüтив xarakter almış, əhalinin rifah seviyyəsi yüksəlmış və gelecek nəsillər üçün irihəcmli maliyyə cəhətləri formalaşmışdır".

Qeyd olunan noticelerin oldə edilməsində özəl təsəbbüslerin və investisiyaların cəlbini təsviri, biznes mühitinin olverişliliyinin dəstəklənməsi, qlobal bazarlarda çıxış imkanlarının genişləndirilməsi, eləcə də rəqəmsallaşma və insan kapitalının inkişafı mühüm rol oynamışdır".

Bələ möhkəm bazaya istinad edilməkələ gələcək üçün də mühüm hədəflərin müəyyənləşdirilməsi, necə deyərlər, inkişafçıların inkişafının genişləndirilməsi artıq bir zərurət kimi çıxıb. Azərbaycan qarışkıda illərdə də mürəkkəb çağırışların və zəngin imkanların mövcudluğu ilə seçilən yeni mərhələyə daxil olur. Bu mərhələ qlobal iqtisadi qütbələşmənin derinleşməsi, texnologiyaların sürətlənmesi, eləcə də sənvi intellekt əsaslı texnologiyaların geniş tətbiqi ilə səciyyəlenir. Yeni strategiyanın hazırlanması ölkəmizin ətən illərdə oldə etdiyi sosial-iqtisadi nailiyyətlərin davamlı şəkildə artırılması, bunun üçün özəl, o cümlədən birbaşa xarici investisiyaların cəlbini genişləndirilməsi, biznes mühitinin olverişliliyinin yüksəldilməsi, iqtisadiyyatın bilik və texnologiya tutumunun gücləndirilməsi kimi mühüm məqsədləri hədəfliyir. Azərbaycan yeni çağırışlara hazırlı olmalıdır!"

Məbariz Abdullayev

# “Böyük Qayıdış”ın uğurları və yeni hədəflər

**İkinci Dövlət Programı Qarabağ və Şərqi Zəngəzurun sosial-iqtisadi inkişafını yeni mərhələyə çatdıracaq**

Məlum olduğu kimi Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işgaldən azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Programı”nın hazırlanması haqqında Sərəncam imzalayıb. Sənədə osasən, Nazirliyə Kabinetinə Böyük Qayıdışa dair II Dövlət Programının layihələrini, habelə həmin layihələrdə nozordu tutulmuş tədbirlərin həyata keçirilməsi üçün zəruri maliyyə vəsaitinin həcmində və maliyyələşmə mənbələrinə dair təkliflərinin doqquz ay müddətində hazırlanmaq tapşırılıb.

Qeyd edək ki, azad ərazilərin quruculuq salnaməsinin ilk konsepsiysız olan “İşgaldən azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Programı”nın icrası ilə bağlı nəzərdə tutulan tədbirlər plan üzrə tam şəkildə icra olunmaqdadır. Ötən dövr ərzində azad edilmiş ərazilərdə, şəhər və kəndlərin yenidən qurulması və bərpası, müasir infrastrukturların yaradılması, elektrik enerjisi, təbii qaz, su, rəbitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların yenidən qurulması, yaşayış evlərinin tikintisi, həmçinin iqtisadi fəaliyyət sahələri üzrə layihələr nəzərdə tutulan planlar üzrə tam yerinə yetirilib.

**Yol-naqliyyat, enerji-rabitə, kommunal infrastrukturlar...**

Tədbirlər Planı çərçivəsində “Ərazilərdə təhlükəsiz yaşayışın və dövlət idarəetməsinin təşkili” prioriteti üzrə 30 min hektara yaxın orası minalaran və partlamamış hərbi sursatlardan təmizlənilib. Zəruri müdafiə strukturlarının yaradılması, təhlükəsizlik məqsədilə yeni hərbi infrastrukturların qurulması təmin edilib, Laçın dövlət sərhədinin buraxılış məntəqəsindən “Laçın” gümruk postu qurulub. Zəruri kommunal və sosial infrastrukturların qurulması istiqamətində də xeyli işlər görürlüb. Ərazilərin elektrik enerjisi ilə təchizatı üçün 72,2 km 110 kv-luq, 262 km 330 kv-luq uzunluqlu elektrik verilişi xətləri çəkilib. Poçt və telekommunikasiya xidmətləri infrastrukturun qurulması məqsədilə 2 yaşayış məntəqəsində, inzibati binada poçt xidmətləri

yenidən təşkil edilib, 1 ədəd radio-televiziya yayımı stansiyasının fəaliyyəti təmin edilib. Mobil telekommunikasiya xidmətlərinin təşkili üzrə 11 yeni baza stansiyası quraşdırılıb. 5 km uzunluğunda dəmir yolu xəttinin çəkilişi başa çatdırılıb.

Dövlət Programı çərçivəsində zəruri yol-naqliyyat infrastrukturunu inşa etmək tədbirlərin həyata keçirilməsi üçün zəruri maliyyə vəsaitinin həcmində mənbələrinə dair təkliflərinin doqquz ay müddətində hazırlanmaq tapşırılıb.



Yerləşdirilən. Həmin nəhəng infrastrukturlardan biri - Zəngəzur dəhəlinin ən mühüm qovşaqlarından olan Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilməsi işlərinin 85 faizindən çoxu yerinə yetirilib. Eləcə də Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun, Ağdam şəhərinin daxili yollarının, Xudaferin-Qubadlı-Laçın, Əhmedbəyli-Füzuli-Şuşa, Horadiz-Cəbrayıll-Zəngilan-Ağbənd, Təğənali-Kəlbəcər-Iştisu və Şuşa-Laçın avtomobil yollarının tikintisi davam etdirilib. Füzuli, Zəngilan və Laçın Hava limanları istifadəyə verilib və beynəlxalq uçuşların təşkili təmin edilib. “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının açılışı baş tutub. “Iştisu” mineral su zavodu istifadəyə verilib.

Ötən il Qarabağ və Şərqi Zəngəzurdakı enerji mənbələrində yüksək enerji somorolılıyi qeydə alınıb.

**Mindən çox yeni iş yerləri yaradılb...**

Hesabat dövründə əhalinin geri qaydışının təmin edilməsi məqsədilə minlərlə ailə Şuşa, Füzuli, Laçın, Ağdam şəhərlərinə, Xocalıya, Ağdamın və Laçının bir neçə kəndində köçürürlüb. Hazırda 10

mindən çox keçmiş məcburi köçkünbü torpaqlara qayıdır, onlar üçün ən gözəl şərait yaradılıb. Bütövlükde isə azad edilmiş ərazilərdə 40 min yaxın insan yaşayır.

Sakinlərin möşgulluk imkanları və sosial şəraitinin yaxşılaşdırılması üçün müvafiq proqramlar da sürətlə icra olunur. “Azərbaycan Respublikasının

torpaq və sadələşdirilmiş vergidən azad olunub, məcburi dövlət sosial siyorta haqqı subsidiyalasdırılıb. Bölgədə vergi əscutuna alınan və istehsal fəaliyyəti ilə möşgül olan sahibkarlara kommunal xidmətlərdən istifadəyə görə ödədişləri vəsaitin 20 faizi məbləğində maliyyə yardımı ödənilir. Sahibkarların maliyyə olçatanlığının artırılması üçün güzəştli kreditlər verilir. Sahibkarlar bank və bank olmayan kredit təşkilatlarında əldə etdikləri kreditlər üzrə dövlət zəmanəti və subsidiyadan yararlanı bilərlər.

**Ötən müddətdə bölgəyə 20 milyard manat yaxın sərmayə yatırılıb**

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına ötən il sərmayə qoyuluşları da ölkə üzrə investisiya portfeliində xüsusi üstünə tutub. Ən böyük yatırımlarda paytaxt Bakı şəhəri ilk yerdə dayansa da, azad edilmiş ərazilərdəki rayonlar sonra

kı yerləri tutub. Bu rayonlarda 2021-2024-cü illərdə kəndli qoyuluşlarının həcmi təxminən 20 milyard manata yaxın olub.

Göründüyü kimi, işgaldən azad edilmiş ərazilərdə şəhərlərin və kəndlərin bərpası sürətlə davam etdirilir. Nəhəng vəqit və qüvvə tələb edən bu işləri Azərbaycan öz imkanları hesabına həyata keçirir. Yaxın 2 ilde “Böyük Qayıdış”a dair II Dövlət Programı çərçivəsində Qarabağ və Şərqi Zəngəzur'a 140 min insanın köçürülməsi planlaşdırılır.

İkinci Dövlət Programı isə Böyük Qayıdışın da böyük miqyas almaması və insanların öz doğma yurdularına geridönüşünən və möşgullüğünün, səsli rüyənin yeni mərhələyə daxil olmasına tömən edecək. Yeni Program çərçivəsində ərazilərin bərpası və iqtisadi fəaliyyətə reinteqrasiyası, əhalinin öz yurdularına qayıdışı, Qarabağ və Şərqi Zəngəzurun böyük inkişaf məkanına çevriləməsi öz həllini

Azərbaycanın sosial-iqtisadi təroqqisinin ayrılmaz tərkib hissəsinin əvvələşdirilməsi də yeni mərhələyə qatdıracaq.

E.CƏFƏRLİ

isğaldən azad edilmiş ərazilərdə 2024-2026-cı illərdə əhalinin möşgulluk imkanlarının artırılmasına dair Tədbirlər Planı”nın icrası ilə əlaqədar əhalinin qayıdış ardıcılılığı nəzərə alınmaqla möşgulluk imkanlarının qiymətləndirilməsi və vakansiyalar üzrə işin aparılması, peşə təhsilinin və hazırlığının təşkili, ictimai işlər və özünümöşgulluq programına cəlb edilməsi və digər bu kimi aktiv proqramların dəsteklənməsi istiqamətindən gələnlər işlər yəsəndə də əhəmiyyətli noticolar əldə olunub. 2024-cü ildə işgaldən azad edilmiş rayonlarda 2575 yeni iş yeri yaradılıb ki, bu göstərici əvvəlki ilə müqayisədə 2,1 dəfə çoxdur.

**Minlərlə fərdi sahibkar qeydiyyatdan keçib**

Həmin ərazilərdə yeni fəaliyyətə başlayan sahibkarlıq subyektlərinin də sayında artmalar qeydə alınıb. Ötən ilin sonunda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 5 mindən çox mikro, kiçik, orta və iri sahibkarlıq subyekti, 95 mindən çox fərdi sahibkarın fəaliyyəti qeydə alınıb.

Hökumət bu bölgədə biznes fəaliyyəti ilə möşgül olanlara iqtisadi-vergi güzəştəri tətbiq edir. Belə ki, sahibkarlar 10 il müddətində mənəfət, əmlak,

min dollar və ya 5,3 faiz artub.


Dörd ayda ixrac olunan aqrar məhsullar 14 faiz artaraq 232,7 milyon dollar, aqrar-sənaye məhsulları 7,9 faiz artaraq 90,8 milyon dollar və ya 42,5 faiz, şəkər 1,9 milyon dollar və ya 28,8 faiz, qara metallar və onlardan hazırlanmış məməlatlar 4,1 milyon dollar və ya 16,7 faiz, meyvə-torvəz 26,8 milyon dollar və ya 14,8 faiz, alüminium və ondan hazırlanmış məməlatlar 6,1 milyon dollar və ya 9,8 faiz, pambıq iplik 360,9

mindən çox dollarla üçüncü, İsvəçərə isə 100,5 million dollarla dördüncü yeri tutur.

İxracda Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azerkosmos) dəyər artıb, agentlik tərəfindən dünyəndən 40 ölkəsinin 5,6 milyon dollar dəyərində peykin telekommunikasiya xidmətləri ixrac edilib. “Azerkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin

65 faizindən çoxdur. Peky telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 1,5 milyon dollar ilə Birləşmiş Krallıq, 1,2 milyon dollar ilə Lüksemburq, 255 min dollar ilə Nigeriya, 238,6 min dollar ilə Misir və 238,5 min dollar ilə Türkiyə qararlaşır.

2025-Cİ İLİN YANVAR-APREL AYLARINDA QEYRI-NEFT SEKTORU ÜZRƏ 5 İŞSAS İXRAC ÖLKƏSİ  
(2024-cü ilin eyni dövrü ilə müqayisədə, milyon ABŞ dolları ilə)



**“Azexport” - qeyri-neft ixracını stimullaşdırır...**

Nişləndirmək və yerli istehsalçırlara yeni potensial müştərilərin tapılmasında dəstək olmaq məqsədi ilə, dəha bir neçə beynəlxalq elektron satış portalları ilə əməkdaşlığı başlanılıb. “Azexport” Azərbaycanda istehsal olunan məhsulların ixracını dəstekləyən “Alibaba.com”, “eBay.com”, “Wholesale”, “Amazon”, “All.biz” kimi dünya elektron ticarət platformalarına integrasiya olunub və Azərbaycan məhsullarına beynəlxalq bazarlarda sərfli potensial alıcı tapşırıqları mənəfət vasitəsiyə çevriləbilir.

Azərbaycanın ixrac siyasetinin müasir platformalarından biri kimi “Azexport” portalı müüm yer tutur. 10 il yaxındır ki, ölkəmizdə istehsal olunan malların vahid elektron məlumat bazası rolu oynayan portal Azərbaycanda istehsal olunan reaqbatqabiliyyəti və ixrac hövzəsi məhsulların xarici bazarlarda təqviqinə dəstək verir. “Azexport”, həmçinin ölkəmizdə biznes mühümətinin yaxşılaşdırılması üçün ixracatçı sahibkarlara nəqliyyat, logistika, ödəniş və sertifikatlaşdırma, sahəsində dəstək göstərir. “Azexport” artıq ixrac sektorunda tarof kimi xarici ölkələrin biznes nümayəndələri ilə elektron ticarətin intensiv aparılması tömən edən ən çəkicilikli strukturə çevriləbilir.

“Azexport” portalının qlobal rəqəmsal ticarət platformalarına integrasiyası ənənəvi bazarlardan fərqli yeni bazarlarda çıxış imkanlarını da əlverişli mühüti tömən edib. Neticədə port “Made in Azerbaijan” məhsullarının ixrac istiqamətlərinin genişləndirilməsindən də böyük rol oynayan resursa çevriləbilir. “Made in Azerbaijan” brendi məhsullarının ixrac coğrafiyasını ge-

“Milli ixrac strategiya-sı”na osasən, ortamüddətli rəqəmət dərəcəsi ilə xarici məhsulların ixracına dəstək göstərən strateji yollu xəritələrinə osasən, qeyri-neft sektoruna üzrə ixracın hazırlığı adəməşənə düşən həcmi 200 dollarдан 450 dollarara qatdırılması hədəflənib. Qeyri-neft ixracını illik 13-15 faiz artırmalı həmin hədəfə惆atmaq mümkin kündür. Həmin hədəflərə çatmaq üçün yeni sənəd - “Milli ixrac strategiyası” hazırlanıb. Sənəd 15-dən çox hədəf bazarmı və 120 əsəd ixrac məhsulunu müəyyən edir.

Strategiyaya osasən, Azərbaycanın qeyri-neft ixracı 2028-ci ilədək iki dəfə artırmalı və 3,7 milyard dollarara qatdırılmalıdır. Sonrakı illərdə bu rəqəmin 5 milyarda qədər çatdırılması tömərə tutulur. Bu məqsədlərə çatmaq üçün xarici ölkələr qeyri-neft məhsullarının ixracı ilə məşğul olan sahibkarların fə-

liyyotinin dəha da təşviq edilməsi, “Made in Azerbaijan” və “Invest in Azerbaijan” ixrac portalları üzrə səfərşərlərin dəha qlobal ticarət şəbəkelerinə integrasiyasının təkmilləşdirilməsi planlaşdırılır. Eləcə də iri şirkətlərin və nüfuzlu investitorların Azərbaycana gotirilməsi və qeyri-neft istehsalı sahələrinə, əlexüs də bərpa olunan enerji sahələrinə cəlb məqsədli yeniyi təqdim etmələrin tətbiqi strategiyasının osas prioritətləri sırasında yer alır.

E.CƏFƏRLİ



**Ticarət Evləri ixracın təşviqində mühüm rol oynayır**

Azərbaycanda qeyri-neft ixracının artmasında Ticarət Evlərinin da mühüm əhəmiyyəti var. Azərbaycan məhsullarının xarici bazarlara çıxarılması, satışının toşkili və əlaqələndirilməsində Ticarət Evlərinin imkanları kifayət qədər böyükdir. “Made in Azerbaijan” brendi altında qeyri-neft məhsullarının ixracının artırılması məqsədilə xaricə Ticarət Evləri 2017-ci ildən yaradılmışdır. Azərbaycan ötən illərdə Rusiya, Belarus, Birləşmiş Ərəb Əmərlikləri, Qətər, Ukrayna, Polşa, Latviya, Çin, Qazaxistanda Azərbaycanın Ticarət Evləri fəaliyyət göstərir.

Ticarət Evləri Azərbaycan məhsullarının təkəcə satışı və tənqidləşmə üçün əhəmiyyətliyətli, bù cür iqtisadi strukturlar həm də iki ölkə arasında faydalı iqtisadi

**İxracın həcmi 2 dəfədən çox artırılması hədəflənib**

liyyotinin dəha da təşviq edilməsi, “Made in Azerbaijan” və “Invest in Azerbaijan” ixrac portalları üzrə səfərşərlərin dəha qlobal ticarət şəbəkelerinə integrasiyasının təkmilləşdirilməsi planlaşdırılır. Eləcə də iri şirkətlərin və nüfuzlu investitorların Azərbaycana gotirilməsi və qeyri-neft istehsalı sahələrinə, əlexüs də bərpa olunan enerji sahələrinə cəlb m

# Azərbaycanın təşəbbüsü BMT səviyyəsində dəstəklənib

Azərbaycanın daha bir təşəbbüsü Birləşmiş Millətlər Təşkilatı (BMT) səviyyəsində dəstəklənib. Belə ki, BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin (The United Nations Of-

fice for South-South Cooperation (UNOSSC) direktoru Dima Al-Khatib cari il aprelin 28-də 116 ölkədən QHT-lərin iştirakı ilə Bakıda təsis edilmiş Qlobal Cənub QHT Platform-

masını alıqladığını bildirib. “Global Cənub QHT Platforması təşəbbüsünü yüksək qiymətləndiririk. Ümumilikdə, Azərbaycan dövlətinin Qlobal Cənub'a yönelik siyasetini, eləcə də

QHT-lər göstərdiyi dostmayı təqdir edirik”, - deyə BMT rəsmisi bu günlərdə Nyu-Yorkda Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dostiyi Agentliyinin nümayəndə heyətini

qəbul edərək bildirib.

O, BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin Qlobal Cənub QHT Platforması ilə six əməkdaşlıqda maraqlı olduğunu diqqətən qatdırıb.

## Azərbaycanın qlobal liderliyi

Sürtələ dəyişən dünyada qarşıya tez-tez yeni çağırışlar çıxır. Bir sıra halarda ayrı-ayrı ölkələrin bu çağırışları qarışlamaga imkanları çatdırır və onlar çətinliklərlə üzlesirlər. Belə vəziyyətlərdə qlobal həmrəylilik bir zorurut qismində çıxış edir. Milli səviyyədə dünyaya nümunəvi inkişaf modeli təqdim edən Azərbaycan da daim o mövqedən çıxış edir ki, qlobal təhdidlər qarşısında beynəlxalq həmrəylilik dəha və gücləndirilənləridir. Öks halda beşəriyyətin gələcəyini xilas etmək mümkün olmaz. Təkcə son illərdə Prezident İlham Əliyev mahiyyət etibarı ilə sivilizasiyaların birgəyəşəyini, multikulturalizmi təşviq edən, qlobal həmrəyliliyin gücləndirilməsini hədəfleyən çoxlu sayıda təşəbbüsler irolu sürüb və bu təşəbbüsler beynəlxalq birlik tərəfindən təqdirlərən qarşılıqlı.

Bir neçə il bundan əvvəl yeni növ koronavirus pandemiyası dönməndə beynəlxalq birləş Azərbaycanın yaranan təhdidə necə böyük həssaslıqla yanaşdığını və həmin çətin günlərdə qlobal liderlik keyfiyyətləri nümayiş etdirildiyinin bir dəfə şahidi oldu. Milli səviyyədə pandemiyaya qarşı nümunəvi qaydada mübarizə aparan Azərbaycan, hemçinin Ümumdünya Səhiyyə Təşkilatına (ÜST), Qoşulmama Hərəkatında (QH) temsil olunan dövlətlərə böyük həmçılardan maliyyə yardımçıları göstərdi, “peyvənd millətçiliyi”nə qarşı çıxdı. Ölkəmizin təşəbbüs ilə qlobal pandemiya ilə mübarizə mövzusunda Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının və Qoşulmama

Hərəkatının Təmas Qrupunun videokonfrans formatında Zirvə görüşləri keçirildi. Həmin dövründə Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının söđri kimi QH-yə üzv ölkələr adından pandemiyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formata BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi töklifini irəni sürməsi çox doğru olaraq qlobal təhdidə qlobal cavab kimi deyirləndirilir. Sessiya baş tutdu və 150 ölkə tədbirdə qəbul olunan qətnamənin lehine səs verdi.

Bu gün Azərbaycanın beynəlxalq səviyyədə liderliyi, həmçinin Qlobal Cənubu daim təşviq etməsi fonunda da qəbariq şəkildə nəzərə çarpır. Ölkəmiz Qlobal Cənubla Qlobal Qorb arasında dialoqun inkişafına davamlı töhfə verir. Eitraf olunur ki, bu gün Azərbaycan Qlobal Cənubun ümidi yerinə çevrilib.



## United Nations Office for South-South Cooperation

Öz növbəsində icraçı direktor Aygün Əliyeva QHT-lərə Dövlət Dostayı Agentliyinin bu qlobal toplantıya tərəfdən kimə dəstək olduğunu vurğulayıb. O, bu platformanın yaradılması ideyəsinin COP29 dövründə Azərbaycan vətəndaş cəmiyyətindən göldüyini memnunluqla qeyd edib.

Son vaxtlarda aktuallığı artan iqlim çağırışlarına həssas yanaması Azərbaycanın qlobal liderliyinə dəha bir nümunədir. Ötən ilin noyabr ayında respublikamız BMT-nin iqlim konfransına -

COP29-a uğurla ev sahibliyi etdi. COP29-un keçirilməsi üçün Bakının məskən seçilməsi beynəlxalq birliyin ölkəmizə artan inanımı təsdiqləyir. Azərbaycan qısa müddədə yüksək səviyyəli hazırlıqlar görmək və konfransda bir sər mühüm nəticələrə, xüsusilə də iq-

lim maliyyələşməsində, kiçik ada dövlətlərinə dəstək göstərilməsində iştirakçılarla nail olmaqla bu etimadı yüksək səviyyədə doğruluy. O, qlobal Cənub QHT Platformasının yaradılması da COP29-un gözəl miraslarından biridir. Xatırlada ki, Azərbaycan Milli QHT Forumu 2024-cü il noyabrın 15-də COP29 çərçivəsində keçirilən Qoşulmama Hərəkatı regionu QHT-lərin “Cənub-Cənub əməkdaşlığı” vasitəsilə iqlim fəaliyyətinin inkişafı: QHT-lərin rolu” adlı beynəlxalq konfransda Qlobal Cənub QHT Platfor-

Yeni qlobal vətəndaş cəmiyyəti platforması aprelin 28-29-da Bakıda “Həmrəy fealiyyət: yeni və adətəli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı Forumda təsis edilib. Aygün Əliyevanın verdiyi məlumatə osasən, Forum 700-dən çox təşkilatı birləşdirir və iqtisadi, siyasi, sosial məsələlərin müzakirəsi üçün ideal bir platforma yaradır.

Yeni platformanın qısa müddədə böyük populyarlıq qazanması və BMT səviyyəsində dəstəklənməsi heç tədaddüf deyil. Eitraf olunur ki, Qlobal Cənubun problemləri dəha çoxdur. Bu gün Qlobal

## Qlobal Cənubun ümid yeri

Cənub açıq-əşkar dünyadakı ədalətsizliyin ünvanına çevrilib. Bla bir şəraitde Azərbaycan haqq-ədalet, beynəlxalq hüquq prinsiplərindən çıxış etməklə Qlobal Cənubun yanında yer alır. Məhz respublikamızın feallığının noticəsidir ki, Qlobal Cənubun səsi dünyaya qatırılır. Proseslər onu deməye əsas verir ki, Bakıda yaradılan yeni QHT platforması əməkdaşlıq və Qlobal Cənubun problemlərinin həlli üçün dəha geniş imkanlar açacaq.

Məbariz FEYİZLİ

# 3 gündə 3 mina partlayışı...

## Ermənistanın mina terroru davam edir



Azərbaycan dünyada mina terrorundan on çox ölüyyət çəkən ölkələrə bərabərdir. 30 illik işğal dövründə Ermənistən xeyli sayıda hərbi cinayətlər törədib ki, bunların sırasında mina terroru da əsas yerlərdən birini tutur. Ermənistən mina terroru hələ də davam edir. Son günlər ard-arda bir neçə mina hadisəsinə baş vermesi də bunun göstəricisidir.

Bəlo ki, mayın 30-da Tərtər rayonunun Qızılıoba kəndi ərazisində mina hadisəsi baş verib. Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) yaydığı məlumat görə, Tərtər rayonu, Yuxarı Qaradağlı kəndi sakini 1978-ci il təvəllüdü Telman Əhməd oğlu Hüseynov keçmiş təmas xəttiində minalardan təmizlənməmiş Qızılıoba kəndi ərazisində heyvan otarəknin piyadı əleyhina mina partlayışı nöticəsində sağ ayağına xəsarət alıb. Xəsarət olan şəxsin sol ayığı dizdən aşağı amputasiya edilib. Zərərənmiş müalicəsi hazırlı Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindən olan Abbas Səhət adına xəstəxananın travmatologiya şöbəsində davam etdirilir.

Həmin gün Azərbaycan Xarici İşlər Nazirliyi “X” hesabında mina terroru barədə paylaşım edib. Qeyd edilib ki, Azərbaycanda iki gün ard-arda baş veren mina partlayışı dinc sakınlara zərər vurub: “Ermənistən Azərbaycan ərazilərini minalamaşı səbəbindən 2020-ci il Vətən müharibəsindən indiyədək 397 neft mina qurbanı olub. Yaşayış məntəqələri və qəbiristanlıqları hədəfə alan bu mənəffət əməkdlər beynəlxalq humanitar hüquq pozur və sakınlərin öz evlərinə qaytmasına mane olur”. Lakin XİN-in bu paylaşımından bir gün sonra - iyunun 1-də də bir mina hadisəsi baş verib.

Bəlo ki, Kəlbəcərin Səsuzluq kəndi ərazisində kənd arası yoluñ çoxluğu zamanı “Avtoqreyder” markalı traktor minaya düşüb. Partlayış zamanı trak-

torun sürücüsü, Kürdəmir rayon sakini 1989-cu il təvəllüdü Rəşadət Fikrot oğlu Əsədov xəsarət alıb. F. Əsədov Kəlbəcərdə yerləşən xəstəxanada müalicə alır. Hazırda onun vəziyyətinin normal olduğu bildirilir.

ANAMA, DİN və Baş Prokurorluq isə bir dəfə vətəndaşları tohlükəsizlik qaydalarına riayət etməyə, mina tohlükəsi işarələrinin göstəricilərinin diq-qotlu yanşanmağa böyled olmadıqları ərazilərə daxil olmaməga çağırıb.

### 400 nəfərə yaxın mina qurbanı...

Bütövlükdə, 2020-ci il məhərəbdən bəri 400 nəfərə yaxın Azərbaycan vətəndaşı Ermənistən mina terrorunun qurbanı olub. Bu, yalnız fiziki deyil, həm də insanların psixoloji və sosial baxımdan dərindən təsirləndiyi ciddi bir problemdir. İşğal dövründə ərazilərimizə basdırılmış minalar regionda qalıcı sülhün bərəqərər olmasına ciddi tohdid yaradır. Bu tohlükənin qarşısının alınması üçün beynəlxalq əməkdaşlıq və yardımçılarla ərazilərinin qarşısında təsirli təhlükə mənəbəyidir. Nazirin sözlərinə görə, ölkəmiz üçün on vacib istiqamətlərden biri, 30 il işğal altında qalmış ərazilərimizin bərpası və yenidən qurulmasıdır. Bu prosesin əsas tərkib hissələrindən biri və on böyük çətinlik yaradan amil mina problemidir. Bu istiqamətdə Azərbaycan çox böyük resurslar sərf edir. Lakin problemin miqyası o qədər genişdir ki, müharibənin başa çatmasından bəş il keçməsinə baxmayaraq, biz hələ üzün illər bu problemlə mübarizə aparmalı olacaq. “Bu sahədə Avropa İttifaqı ilə

can Respublikasının Minatəmizləmə Agentliyi ilə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi arasında humanitar minatəmizləmə sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu”nın imzalanmasını göstərmək olar.

Bundan olavə, aprelin 25-də Avropa İttifaqının xarici işlər və tohlükəsizlik siyaseti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın ölkəmizə sofəri zamanı da mina problemi diq-qot mərkəzində olub. Birgə keçirilən brifinqdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, mina problemi tekce bizim üçün deyil, bütövlükdə region üçün ciddi təhlükə mənəbəyidir. Nazirin sözlərinə görə, ölkəmiz üçün on vacib istiqamətlərden biri, 30 il işğal altında qalmış ərazilərimizin bərpası və yenidən qurulmasıdır. Bu prosesin əsas tərkib hissələrindən biri və on böyük çətinlik yaradan amil mina problemidir. Bu istiqamətdə Azərbaycan çox böyük resurslar sərf edir. Lakin problemin miqyası o qədər genişdir ki, müharibənin başa çatmasından bəş il keçməsinə baxmayaraq, biz hələ üzün illər bu problemlə mübarizə aparmalı olacaq. “Bu sahədə Avropa İttifaqı ilə

əməkdaşlıq mövcuddur. Azərbaycan bu əməkdaşlığın dəha da genişlənməsində və Avropa İttifaqı ilə birgə də böyük layihələrin həyatə keçirilməsinə maraqlıdır. Ümid edirik ki, gələcək illərdə bu məsələye xüsusi diqqət yetiriləcək”, - deyə Azərbaycanın XİN başçısı vurğulayıb.

Kaya Kallas isə deyib ki, Avropa İttifaqı Azərbaycanda minaların təmizlənməsi prosesinə təhlükəsiz və təmizləndirilən tərəfənən təmizlənməsi əsasında əməkdaşlığıdır. Ümid edirik ki, gələcək illərdə bu məsələyə xüsusi diqqət yetiriləcək.

Həmin gün ölkəmizdə sofərdən olan ATƏT-in Baş katibi Feridun Sırrıoğlu da təşkilatın Azərbaycan ərazilərinin minalarдан təmizlənməsi sahəsində dəstək göstərməyə hazır olduğunu bəyan etdirəcək.

Bütün bunlara yanaşı, beynəlxalq ictimaiyyət Ermənistən tərəfindən tərodilən hərbi və ekoloji cinayətlərə, humanitar hüquq pozuntularına sərt reaksiya verməli, doqquq mina xəritələrinin Azərbaycana təqdim edilməsi istiqamətdən bu ölkəyə ciddi təzyiqlər göstərməlidir.

Nardar BAYRAMLI



### XİN: Mina partlayışları dine sakınlara zərər vurub

Mayın 31-də isə mina hadisəsi Goranboy rayonunun Yenikənd kəndi

# Ermənistanda dövlət "kilsə islahatı"na start verir

## Paşinyan II Qaregini zərərsizləşdirir

Ermənistanda parlament seçkiləri ilə bağlı polemikalar qızışmaqdadır. Seçkiyə hələ 1 il qalmamasına baxma- yaraq müyyən qüvvələr ortaya çıxa- raq indidən revanşız toxumu sep- məye çalışırlar - xüsusilə, Azərbay- can ilə Ermənistən arasında sülh sonərinin bütün müddələrinin razı- laşdırılması, baş nazir Paşinyanın

Konstitusiya dəyişikliyi və ATƏT-in Minsk Qrupunun loğvi ilə bağlı müyyən "isti" açıqlamaları revan- şist qüvvələri hərəkətə götərib. Göz- ləndiliyi kimi, 2025-ci ilin əvvəlində Ermənistannı keçmiş "iqtidarı" - Sar- kisyan-Köçəryan cütlüyü feallasdırı- misdi. Amma onların hansısa bir qali- biyyət olda etmek imkanlarının aşağı-

olduğunu anlayan bir sıra qüvvələr "meydans" yeniden kilsə kartını sür- məyə çalışır. Beləliklə, Nikol Paşin- yanın qarşı yeni "mükafat" möhz kilsənin olacaq gözlənilir.

Son günlər müşahidə olunan "söz atışı" da bunu təsdiqləyir. Artıq proseslərdə erməni kilsəsi daha çox "fəaliq" nümayiş etdirir. Ümumiyy-

yətələr, tarixən Ermənistən ilə Azərbaycan arasında yaranan qarşidurma- larda hər zaman "xüsusi rol oynayan" erməni kilsəsi idiki mərhələdə özünü qaraqiyəndən el çək- mək istəmir. Onlar uzun müddətir ki, sülhün bərəqərər olmasına, sabitli- yin formalasmasına qarşı qəti mövqə ilə çıxış edir, sülh prosesinə növbəti

dəfə pəl vurmaqdan ötrü cəmiyyətdə revanşızm hissələrini qızışdırır, itət- sizliyi, mitinqlərə və yeni müharibə- yə çağırışlar edirlər. Din hər zaman birləşdirici və sülhəyarıcı funksiyası ilə tanınır, səhrət təpib. Erməni kilsəsinin bu qızışdırıcı, müharibəyə təhrif edən mövqeyi isə heç bir din- lə, müqaddosliklə uzaşdırır.

## Qarşidurma güclənir...

Qeyd edək ki, Ermənistən Milli Assambleyasındaki "Ermənistən" fraksiyası bəyanat yayıb. Bəyanatda bildirilir ki, "Ermənistən hakimiyətinin kilsəyə və ali ruhani tebəqə- ye qarşı yönəlmüş hücumları ölkədə milli parçalanmanın dərinləşdirir, erməni kimliyi- nin əsaslarını sarsıdır və mənəvi böhranı daha da artırır". "Erməni Apostol Kilsəsi xal- qımızın həyatında müstəsna rol oynamış ve bu, Konstitu- siyada da təsbit olunmuşdur", - deyə bəyanatda vurğulanır. Sonnətə Paşinyanın kilsə, onun patriarxi və ruhani reh- berliyinə qarşı ritorikası erməni xalqının ləyaqətini al- çaldan, milli birliliyi və döyər- lər sistemini sarsıdan davra-

nış ki- mi qiy- met- ləndi- rilər. Frak- siya nüma- yon- dələri qeyd edib- lər ki, möv- cu- cətin və ta- leyklü günlərdə milli qüvvələrin birliliyi və qotiyəti hər zamankindən daha çox vacibdir.



Verilən bəyanatda maraqlı bir nüans diqqət çəkir - etraf olunur ki, ölkədə milli parçalanma var və baş verənlər bu parçalanmayı daha da də-

## Paşinyandan Qareginə təhqir...

rılmalıdır. Nəzərə alınmalıdır ki, kilsə ilə Paşinyan arasındaki "atışmalar" inəsası 2018-ci ildən başlayır. Ölkənin idarəciliyinə müda- xiələ etmək üçün xüsusi im- kanları olan kilsə bundan imtina etmək istəmir - Pa- shinyan isə kilsənin ölkənin siyasi həyatına müdaxiləsi ilə razılaşır. Elə son çə- kişmənin də mahiyəti və motivi bundan ibarətdir. Belə ki, bir neçə gün önce Nikol Paşinyanın sosial me- diada təhəqirəmiz paylaşımının də məhz ermənilərin katolikosu II Qareginə ün- vanlılığı iddia edilmişdi. Bundan öncə isə Paşinyan bildirmişdi ki, bütün ermənilərin katolikosunun seçilməsin-

de son qərarı Ermənistən hökuməti verməlidir. O vurğulamışdı ki, Ermənistən Apostol Kilsəsinin rəhbərinin seçilməsi qaydası dəyişməlidir - döv- lətin seçkilərdə həllədici səsən sahib olması və namızədlərin etik baxımdan yoxlanılması vacib şərt kimi öne çıxa- rılmışdır.

N.Paşinyan Ermənistənə bəzi kilsələrin acınlamaqla vəziyyətdə olduğunu da demisi və o eləvə etmişdi ki, kilsələrin əksəriyyəti tikiñi tullantıları anbarı kimi istifadə edilir. "Kilsələrdə əlavə məmrə plitələr, sement kisələri, paslı armaturlar saxlanılır. İnsan ruhani bir şeýə töməsə olmaq üçün kilsəyə gedir. Amma birdən içəri girirsən və görürsən ki, ziblə səpələnən, kiminsə palıtar, ayaqqabısı, çarpayısı qoyulub", - deyə baş nazir gileyənib. Paşinyan vurğulayıb ki, kilsələrlə bağlı standartlar töbük edilməlidir.

## Siyasi vəziyyət gərginləşir...

Bu bəyanatlar və son paylaşım isə siyasi rəhbərliklə kilsə arasındakı ziddiyəti dərinləşdirir. Kilsənin bölgədə sülhün formalasmasına qarşı tutduğunu mövqə sirr deyil - hətta öten Qareginin hakimiyətə "həvəsləndirdiyi" Tavuş yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstan- yan bildirmişdi ki, "bəli, mən özümü re- vanşist hesab edirəm və ömrümün son sa- niyosuna qədər bəlsə yaşayacaqam". Görün- düyü kimi, qətlamlar, terror, işgal düşün- cəsi ermənilərə hər zaman kilsə ideolo- giyasi olub və Qalstanyanın açıqlaması da bunu təsdiqləyir. Erməni kilsələrinin rəhbərlerinin çıxışlarında daima qızışdırıcı, təhrifcili "toləblər" səsləndirməsi, in- sanlıları qarşidurmaya sövq etməsi artıq onənə halını alıb.

Dövlət isə kilsənin onun işlərini qarış- masını qəbul edə bilmir - Paşinyan daima din xadimlərinin fəqli dairələrin tövsiyə alt-ında olmasına işarələr vurur və öz fikirlərində bunula bağlı fikirlər səsləndirir. Neticədə isə vaziyət dəha da gərginləşir - maraqlıdır ki, kilsənin mövqeyini "dəs- təkliyən" lər də situasiyadan istifadə edərək özleri üçün siyasi üstünlük formalas- dirmaq çalışırlar. Kilsənin "azad" foaliyətini qanunvericiliklə osalandırmaya niyyətlənlərin məqsədi bəlliidir - məsə-

lən, Ermənistən İravan Dövlət Universitetinin Teologiya fakül- tesinin Dinişnəşliq kafedrasının müdürü Parveg Barsegyan bildirib ki, dö- lət kilsənin fealiyyətinə nozərət etməməli, əksinə onun azad, şəffaf və demokratik fealiyyətinə tömən etməlidir. O bildirib ki,

Ermənistən Konstitu- siyasi əsa- son, baş na- nəzirin dini teşkilatla- rının, o cüm- lədən Ermənistən Apostol Kilsəsinin rəhbərinin seçiləsinə qarışmaq, naməzidə- re "etik yoxlama" tövbi et- mək hüqu-

qu yoxdur. O qeyd edib ki, Kilsə rəhbəri Milli Kilsə Yığıncağı tərəfindən seçilir və bu prosesin öz daxili nizamnaməsi var. Dövlətin bu sahəyə qarışması, o cümlədən hər hansı yoxlama aparması qanuna ziddir. Ən yaxşı halda dövlət yalnız şəffaf və de- mokratik mühitin tömənatçı olmalıdır.



## Erməni kilsəsi, yoxsa siyasi alət...

Qeyd edək ki, Erməni Apostol Kilsəsi təkcə dini deyil, həm də məlli və siyasi institut kimi fealiyyət göstərir. Kilsənin başçısı Katolikos

masa da və müstəqil avtokefal (özü- nüdərə edən) kilsə sayılsa da, bu əsənlə, belə deyil. Xüsüsile xaricdə yoxlanan erməni lobbyi kilsənən yönəldiriləməsində, dövlət işlə- ri qarşısında mühüm rol oynayır. Katolikosun seçilməsi üçün isə xüsüs Kilsə Məclisi toplanır. Bu məclisidən xadimləri ilə yanşı, erməni diasporasının nümayəndələri və siyasi élite də istirak edir - başqa sözə, separatizmi yayan, müha- ribə və barbarlığın təbliğ edən erməni ideologiyasının aparıcı üz- rü olan kilsə başçısı xarici dairələr tərofından "teyin" olunur. Təyinat müddətində göldük- də isə katolikos ömürlük seçilir.

Vurğulandığı kimi, Apostol Kilsəsi Ermənistən daxili siyasi sistemində gizli və açıq formada ciddi rol oynayır. Parlament se- cikləri, konstitusiya dəyişiklikləri və milli təhlükəsizlik məsələlərində açıq bəyanatlar verir. Kilsə bezo- Ermənistən hökumətinə təzyiqlər göstərir və kilsəyə qarşı çıxan siyasi fiqurların nüfuzdan salınmasında və- sitə kimi çıxış edir - hazırlıka situasi-

yada bunun dəha real şahidi olur. Sər deyil ki, ABŞ, Fransa, Livan və Rusiyada formalşan erməni lobbyi kilsə vasitəsilə Ermənistən daxili siyasi proseslərinə ciddi şəkildə tə- sir edə bilirlər. Eyni zamanda, kilsə- yə geniş iqtisadi intiyazlar verilib - bunalıların arasında vergi güzəştləri, daşınmaz əmlak azadlığı, təhsil və media üzərində tosir də var. Kilsə, həmçinin Ermənistən silahlı qü- vələrlərə güclü təsir imkanlarına malikdir. Vaxtilə Qarabağ məsələsində kilsə açıq şəkildə erməni işgalçılığını, soyqırımı dəstekləmiş, işgalə haqq qazandırmış, hətta onun "ideo- loji osaslarını" yaratmağa çalışmış- di. Kilsə, həmçinin tarixi saxtakar- liqların "təbliği" ilə de mösguldür. Vaxtilə Azərbaycanın işgal altında saxladığı orazlərindəki Alban kilsələrini "erməni abidələri" kimi qo- ləmə verərək beynəlxalq manipulyasi- ya aparır. Nəticə etibarı ilə Apostol Kilsəsi təkcə dini qurum deyil, həm də erməni milli ideologiyasının və separativizmin dayağı kimi çıxış edir. Dövlət idarəciliyindəki iştirakı, se- cik sisteminə tosiri və diaspora ilə koordinasiyası onu sadəcə, dini yox, geosiyasi alət səviyyəsinə yüksəldib.

SADIQ

# Polşanın yeni dövlət başçısı kimdir?

## Karol Navrotski Tramp administrasiyası ilə əlaqələrin gücləndirilməsinin tərəfdarıdır

Polşada iyunun 1-də keçirilən prezident seçkilərinin ikinci turunun nəti- colorinə əsasən müxalif Hüquq və Ədalət Partiyasının namizədi, Milli Yaddaş İnstitutunun rəhbəri Karol Navrotski qalib gəlib. Polşa Mərkəzi Seçki Komissiyasının məlumatına görə, prezident seçkilərinin ikinci turunda bülletenlərin 100 faizinin hesablanmasından sonra Karol Navrotski 50,89 faiz səsə dövlət başçısı seçilib. Onun rəqibi, hakim koalisyonun dostoklədiyi Varsava meri Rafal Tşaskovski isə 49,11 faiz sos topayıb.

Xatırladıq ki, seçkilərin birinci tu- mu mayın 18-də keçirilmişdi. Pre- zidentlət uğrunda 13 namizəd mübarizə aparsa da, ikinci turə on güclü namı- zdələrənən Navrotski və Trzaskovski qalmışdı. Birinci turda Varsava meri Rafal Trzaskovski kiçik fərqli müxä- lifət olan rəqibi Navrotskiden önde idi. Lakin ikinci tur müxalif "Hüquq və Ədalət" partiyasının namizədinin qələbəsi ilə yekunlaşdır.

### Rusiya yeni prezidenti axtarısa verib?

Bəs Polşanın yeni dövlət başçısı kimdir? Qeyd edək ki, Karol Navrotski 3 mart 1983-cü ildə Qdansk şəhərində anadan olub. Gəncliyində futbol və boksla məşğul olub. O, "Ex Siedle" və "KKS Gedania" futbol koman-

dalarında oynayıb. 2004-cü ildə Polşa Kuboku uğrunda Zonal Boks Turnirində birinci yeri qazanıb. 2003-cü il- də doğma şəhərində Ali Biznes və İdarəetmə Məktəbinə, 2008-ci ildə isə Qdansk Universitetinin Tarix İnsti- tutunu bitirib. Karol Navrotski tarixçi kimi Polşada anti-kommunist müqaviməti mövzusunu araşdırıb.

2013-cü ildə tarix üzrə hu- manitar elmlər doktoru elmi dərəcəsi alıb, dissertasiyasının mövzusu "1976 - 1989- cü illərdə Elblag Voyevod- lığında kommunist hökümtə qarşı sosial müqavimət" olub.

K. Navrotski 2021-ci ilde Milli Yaddaş İnstitutunun rəhbəri seçilib. Həmin il o, Polşanın tarixi və tarixi haqqında həqiqətlərin se- nedləşdirilməsindəki xid- mətlərinə görə gümüş "Xidmet Xaçı" ordeni ilə təltif edilib. 2024-cü ildə isə Polşada "Qırmızı Ordu"nun abi- dələrinin sökülməsindən istirak etdiyi- nə görə Rusiya Daxili İşlər Nazirliyi tərəfindən xartıa verilib.

Navrotski katolik dərəcələri və müdafiə edən bir siy- asatıdır. Onun siyasi xəttini dəha çox dövlət suverenliyinə, ənənəvi aile

modelinə və Avropa İttifaqının daxili siyasetinə qarşı cəhiyyatlı münasibətə əsaslanır. Navrotski Brüsselən Polşaya hüquqi və ideoloji diktə etməsinə qar- şı çıxır və milli qanunların Avropa hüququndan üstün olduğunu bildirir. Eyni zamanda, K. Navrotski ABŞ Pre- zidenti Donald Trampa və onun siyasi

fəlsəfəsinə müsbət yanaşır. O, hələ Trampın birinci hakimiyəti dövründə ABŞ-Polşa münasibətlərinin zirvə yaşıdığını qeyd edir və bu xəttin da- vam etdirilməsinə tərofdarıdır. Hərbi sahədə ABŞ-la eməkdaşlığı gücləndirməyi və NATO çərçivəsində bir- başa Amerikanın dəstəyinə söykən- möyi prioritet hesab edir.

### Navrotskinin Ukrayna ilə bağlı mövqeyi...

Ukrayna məsələsinə gəlincə, K. Navrotski daha çox milli təhlükəsizlik və sorhəd müdafiəsi prizmasının şəhərə qarşı çıxışında yanaşır. Onun fikrincə, Polşanın şəhərə qarşı çıxışında yanaşır, Navrotski Ukraynanın gələn qacqın- larla bağlı siyasetinə sərtləşdirilməsinə, onlara yalnız müvəqqəti qoruma rejimi çərçivəsində yardım göstəri- mosunu zəruri hesab edir. Yeni dövlət başçısı Ukraynaya edilən yardımın Polşanın strateji maraqları ilə sərtləşdirilməsinən tərofdarıdır. Navrotski hesab edir ki, Polşanın ABŞ-la müda- fiə sahəsində eməkdaşlığı Ukraynaya yardımına paralel aparılmalı və Polşanın öz təhlükəsizlik maraqları önləndirilməsi ilə bağlıdır. Hələ Navrotskinin qələbəsindən əvvəl Tusk prezident seçkilərindən sonra nazirliklərin sayını azaltmaqla hökümtə yenidən təşkil edəcəyini açıqla- misdi. Yeni prezidentin Tusk hökümtəsi müxalif olmasa isə Nazirler Kabinetində dəha ciddi dəyişikliklərin baş verəcəyini istisna etmir.

Ödalət Partiyasının Seymdeki (parla- mentin aşağı palatası) nümayəndəsi Anjey Slivka olub. Deputatin sözleri- nə görə, seçkilərde Karol Navrotski- nin əsas rəqibi Varsavanın meri Rafal Tşaskovski deyil, Donald Tusk olub. "Rafal Tşaskovski Donald Tuskun göstərişlərinin icraçıdır və Tusk udub", - deyə Anjey Slivka bildirib. Onun fikrincə, Karol Navrotskinin qə- ləbəsi "hökumət üçün qızımı vərəqə"dir.

Polşanın Baş naziri Donald Tusk isə bu həftə öz kabinetinə etimadsızlıq votumunu Seymə teqdim edəcək. Bildirilir ki, Tusk teşəbbüsünün əsas məqsədi növbədənkonar parlament seçkilərinin elanı ilə bağlı bütün



“Yeni Azərbaycan” qəzetinə abunə olmaq istəyənlər aşağıdakı yayım şirkətləri ilə əlaqə saxlaya bilərlər:

“Azeroğlu” MMC PDM- 0125984955, 0552004544 F.S.Ruhid Hüseynov - 0124349301, 0505357898  
“Azərbəycan” ASC - 0124411991, 0124404694  
“Soma” MMC - 0125940252, 0503336969  
“Pressinform” MMC - 0703400100, 0504560835  
“Qaya” MMC - 0125667780, 0502352343  
“Qasid” MMC - 0124931406, 0124938343  
“Ziya LTD” MMC - 0124977696, 0503067744

6 aylıq abunə - 79,20 AZN  
12 aylıq abunə - 158,40 AZN



## Minifutbol çempionumuz mükafatlandırılıb



Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının qalibi bəlli olub. Milli Gimnastika Arenasında təşkil olunan final görüşündə Azərbaycan və Macaristan yığmaları üz-üzə gəlib. Matç komandamızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimiz heyətində qolları Təmkin Xəlilzadə, Məmməd Xəlilov və Rə-

van Kərimov (2) vurublar. Bununla da Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv tarixində ilk dəfə dünya çempionatının qalibi olub.

Qeyd edək ki, turnirdə üçüncü yeri Montenegro 3:0 hesabı ilə qalib gələn Serbiya millisi tutub.

Minifutbol üzrə dünya çempionatının mükafatlandırma mərasimi keçiri-

lib. Tədbirdə Dünya Minifutbol Federasiyasının prezidenti Filip Juda, vitse-prezidenti Peter Kralik, Azərbaycan Minifutbol Federasiyasının prezidenti (AMF) Orxan Məmmədov, vitse-prezident Taleh Nəsibov, gənclər və idman naziri Fərid Qayıbov və digər rəsmi şəxslər iştirak ediblər. F. Qayıbov yarınlı uğurla keçdiyini vurğulayıb: “Bize inanın və turnirin Azərbaycanda keçirilməsinə şərait yaranan Dünya Minifutbol Federasiyasına töşəkkür edirim. Ölkəmizdə idman ildən-ilə inkişaf edir. Dövlət tərəfindən ölkə idmanına yüksək səviyyədə qayğı göstərilir”.

AMF-in prezidenti Orxan Məmmədov milli komandanı dəstəkləyən hər kəsə minnətdərlərini bildirib: “Milli üzvləri, texniki heyət, digər işçilər, həmçinin də Dünya Minifutbol Federasiyasına minnətdəram. Bizo möhtəşəm şərait yaranan və daim idmançıların yanında olan dövlətimizin başçısı İlham Əliyevə töşəkkür edirəm”.

Mundialın qalibi olan Azərbaycan millisine kubok və qızıl medallar təqdim edilib. Macaristan yığması gümüş, Serbiya seçməsi isə bürünc medallarla



mükafatlandırılıb.

Dünya Minifutbol Federasiyasının vitse-prezidenti Peter Kralik dünya çempionatının möhtəşəm təşkil olunduğu xatırladı. “Dünya çempionatı üçün böyük dəstək göstərildi. Azərbaycannı minifutbol üzrə çox gözəl komandası var. Onlara öz töbükimini qatdırıram. Milli komandanız turnir ərzində əla oyun nü-

mayış etdi və qələbəni haqq etdi. Bu yarıy minifutbol tarixində en mötəber turnir oldu”.

Qurum rəsmisi keçirildiyi Milli Gimnastika Arenasında təşkilatçılığı bəyəndiyini vurğulayıb: “Bu cür tədbirləri təşkil etməyin necə çətin olduğunu bilirəm. Lakin Azərbaycan bunun öhdəsində əla şəkildə goldi”.

## Rahat və sağlam nəqliyyat növü...

### Dünya Velosiped Günüdür

Velosiped ofraf mühitə ən uyğun nəqliyyat növü hesab olunur. Onun istifadəsi ekologiya və insan sağlığı üçün təhlükəsizdir. Velosipedlər daxiliyinən mühərriklərindən fərqli olaraq istixana

qazı xaric etmir, atmosferi çirkindirmir və yollarda səs-küy yaratmadan insanların narahathlığına səbəb olmur. Küçələrdə daha çox velosiped və dəha az avtomobil-lərin olması yol qəzalarının baş-

vermə ehtimalını da azaldır. İyunun 3-ü Dünya Velosiped Günü kimi qeyd olunur. Bu gün BMT Baş Assambleyası tərəfindən 2018-ci ilin aprel ayında təsis edilib. Sənəd 56 ölkə tərəfindən hazırlanıb və qəbul edilib.

Bir neçə il sonra ingilis mühəndis Tompson hava şinlərini dizayn edir və patentləşdirir. Lakin şinlər düzümlü olmadığından o zamları elədə moşhurlaşa biləndi. Pedala velosipedlər artıq 1867-ci ildən istehsal edilməyə başladı. Əvvellərdə velosipedin qabaq təkəri qeyri mütonəsib olaraq olduqca yekən arxa təkər isə tarazlıq qorumaq üçün nəzərdə tutularaq birinciyə nisbətədə çox kiçik idi. Bu nəhənglərdə hərəkət etmək olduqca çətin idi. Sonradan bu nəqliyat növü dəha da təkmilləşdirildi.

sənək dəmirdən idi. Lakin onu hərəkətə gotirocok pedalları yox idi. Onu hərəkətə götirmək üçün ayaqlarla yerdən tokun vurmaq lazımdı. Bu ixtiraçının soyadı ixtirasında yer alıbilmədi. 1839-1840-ci illərdə bəzən mexanizm bir az da təkmilləşdirildi. Şotland dəmirçi Kirkpatrick Macmillan mexanizmə pedal olavə etdi. Arxa təkər pedallara metal dərtici çubuqlarla birləşdirildi. Sürəc qabaq və arxa təkərlərin arasında yerləşərək qabaq təkərə bərkidilmiş sükan



Tomas Stivens 1884-1887-ci illərdə velosipedlər dünyaya soyadı təqərəbən çıxmış ilk adamdır. Belə-

ki bu səfər diğər bir məqamla da unikal sayıyla bilər. Belə ki, Stivens köhnə mexanizmlə qabaq təkəri iri olan və hava şinləri olmayan velosipedlə soyadı təqərəbən çıxmışdır.

### Velosipedlə ilk səyahət

Müsər velosipedlərinin prototipi 1977-ci ildə yaranıb. Hazırda müxtəlif çeşiddə velosipedlər mövcuddur. Ən qədim velosiped yarışı 1200 km olmaqla Paris-Brest-Paris marafonunu sayırlar. Bu marafon zamanımızdə keçirilir.

Şəraitdən istifadə edə bilərsiniz. Velosipedi ictməi nəqliyyat vasitəsi kimi istifadə edən ölkələr siyahısında Hollandiya da yer alır, ancaq bu mədəniyyət Amsterdamda nəqədər inkişaf etmiş olsa da, velosiped üçün ayrılan yolların genişliyi hələ də Kopenhagendəki yolların genişlinə qata bilmir.

ki, bunlar da özünü dəha xoşbəxt və enerjili hiss etməyinizə görətir çıxarırlar.

Daha rahat yuxunu təmin edir. Ürək xəstəliklərindən ölüñ insanları sayı gün keçidkə artır. Alimlər əndə, sadəcə, 10 dəqiqə velosiped sürətənən bir ürəyə sahib olacaqımızı bildirirlər. Həm də depressiyyaya düşməye qoymur. mütoxəssisler bildirirlər ki, velosiped sürətənən insanın əhvalına da yaxşı təsir edir. Bu zaman orqanizmə endorfİN, dopamin, serotonin hormonları istehsal olunur

Yeganə BAYRAMOVA

## Sağlam nəqliyyat, sağlam həyat!

Velosiped sürmək insan orqanızmı üçün çox faydalıdır. Araşdırular göstərib ki, gündə maksimum 10 dəqiqə velosiped sürətənən, sürməyənən nisbətən dəha arıq olurlar. Velosiped sürətənən bədən əzəsləri fəaliyyətə keçir. Beləliklə, orqanizməki artıq yağlar əriyir. 1 saat velosiped sürətənən 500 kalori xərcləmek mümkündür.

Velosiped həmçinin üreyin

dostdur. Ürək xəstəliklərindən ölüñ insanları sayı gün keçidkə artır. Alimlər əndə, sadəcə, 10 dəqiqə velosiped sürətənən bir ürəyə sahib olacaqımızı bildirirlər. Həm də depressiyyaya düşməye qoymur. mütoxəssisler bildirirlər ki, velosiped sürətənən insanın əhvalına da yaxşı təsir edir. Bu zaman orqanizmə endorfİN, dopamin, serotonin hormonları istehsal olunur

Yeganə BAYRAMOVA

## Boksçularımız beynəlxalq turnirdə 8 qızıl medal qazanıblar

Rusiyadan Belebey şəhərində məktəblı boksçular arasında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş turñ keçirilib.

Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumatə görə, beynəlxalq yarışda Azərbaycan millisi də mübarizə



aparib.

Yığmamız turniri 8 qızıl medalla başa vurub. Komandanın heyətində Onur Qurbanov (38 kilogram), Babek Abdullayev (40 kilogram), Məhəmməd Kazımkəzadə (42 kilogram), Elcan Musazadə (50 kilogram), Məhəmməd Əli (52 kilogram), Amid Ələkbərov (60 kilogram), Sərxan Haqverdiyev (63 kilogram) və Yusif Ağakışiyev (80 kilogram) qalib adına yiyələnib.

## Cüdoçularımız Avropa Kubokunu 4 medalla başa vurublar

Bosniya və Hersekovinanın paytaxtı Sarayevoda cüdo üzrə böyükler arasında Avropa Kuboku başa çatıb. Yarışın sonuncu günündə Azərbaycan millisinin 3 üzvü fəxri kürsüyə yüksəlib. Kəntli Əliyeva (48 kilogram) bütün görüslerde qalib golər qızıl medal qazanıb. O, finalda polşalı Natalya Stoklosanı meğlub



edib. Bu çəkida digər təmsilçimiz Leyla Əliyeva isə bürünc mükafata sahib çıxbı.

Gültac Məmmədəliyeva (52 kilogram) da keçirdiyi üç görüşdən qalib ayrılarq qızıl medala layiq görülləb. O, finalda Bükətnur Karabulut (Türkiyə) üstəliyib.

Yarışın ilk gündənə isə Günel Həsənli (70 kilogram) üçüncü yeri tutmuşdu.

Bələliklə, Azərbaycan yığması ümumiyyətdə 2 qızıl və 2 bürünc medal qazanaraq 30 ölkə arasında qadınların mübarizəsində 1-ci, ümumi komanda hesabında isə 5-ci yeri tutub.

## Azərbaycan Şahmat Federasiyasının baş katibi təsdiqlənib

Azərbaycan Şahmat Federasiyasının hesabat-secki konfransında qurumun baş katibi təsdiqlənib. Bu posta yenidən yeniyetmələr arasında dənya çempionu, beynəlxalq qrossmeyster İləhə Qədimova seçilib. O, dədə il bu vəzifəni icra edəcək. Qeyd edək ki, dəha əvvəl Mahir Məmmədov səsvermə nəticəsində dədə il müddətinə

AŞF-nin prezidenti, Faiq Həsənov federasiyanın birinci vitse-prezidenti, Yaqub Hüseynov və Bəxtiyar Məmmədov isə vitse-prezident seçilərlər.



## “Bayer” “Liverpul”un Florian Virts təklifini rədd edib

Almanıyanın “Bayer” klubu ulduz futbolçusu Florian Virtsin “Liverpul”a transferi ilə bağlı İngiltərə təmsilcisinin son təklifini rədd edib. “Birid” qəzetinə istinadla xəber verir ki, 22 yaşlı futbolcu



ilə 2030-cu ilə qədər müqavilə bağlamaq barədə razılıq olda edilsə də, transferin mobiləyi ilə bağlı klublar arasında dənişqərlər hələlik nötice verməyib. “Liverpul”un F.Virts üçün 130 milyon avroluq təklifini Leverkuzen təmsilcisi yetərlər hesab etməyib. Klub futbolçunun transferi üçün 150 milyon avro tələb edir. Bu istiqamətdə dənişqərlər davam etdirilər. Bundan başqa, “Liverpul”un rəhbərliyi F.Virtsin transferi üçün 150 milyon avro qədər vəsaitin xərclənməsinə razılıq verib.

## “Araz-Naxçıvan” daha bir futbolçu ilə müqavilənin müddətini uzadıb

Ötən mövsüm “Araz-Naxçıvan” in heyətində yer alan Bəxtiyar Həsənlizadə ilə yeni müqavilə imzalanıb. Klubdan verilən məlumatə görə, müdafiəçi 2025-2026-ci illər mövsümü də “qurumızıağlar” in heyətində keçirəcək. Qeyd edək ki, buna

Əhmədi, Ürfan Abbasov və Ülvü İsgəndərovla də yeni müqavilə imzalanıb.



Qəzet 1993-cü ilin aprel ayından nəşr olunur.

Məsul növbətçi:

Yeganə Bayramova

“Yeni Azərbaycan”ın bilgisayar mərkəzində yığılb, səhifələnib və “Azərbaycan” nəşriyyatında ofset üsü ilə çap edilib.

Təsisi: Yeni Azərbaycan Partiyası  
Baş redaktor: Alqış HƏSNOĞLU

www.yenizerbaycan.com  
mail@yenizerbaycan.com  
Ünvan: Bakı - AZ-1000, Üzeyir Hacıbəyli - 66  
Telefonlar:  
598-37-76, 498-82-21  
498-81-24, 498-19-84

İndeks: 67100  
Lisenziya: N-B-317  
Tiraj: 4957  
Sifariş: 1175  
“Kapital Bank” ASC-nin Norimanov rayon filialı  
h/b - 33080019443900419109  
kod - 200093  
VÖEN - 1500486601